



PREMIUM BANK

MƏCMU GƏLİR HAQQINDA HESABAT

30.06.2019

(min manatla)

Mənfəət və zərər maddələri	Cəmi
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi	21 513
a) Kreditlər üzrə faizlər, cəmi	20 406
a7) Nəqliyyat, cəmi	19 372
a7.3) Hava nəqliyyatı fəaliyyəti	19 372
a9) Ticarət sahəsinə kredit, cəmi	297
a9.5) Digərləri	297
a10) Digər qeyri-istehsal və xidmət sahələri	56
a13) Şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər, cəmi	682
a13.1) Yaşayış sahəsinin alınmasına və tikintisinə	319
a13.3) Avtomobil alınmasına	- 1
a13.5) Kredit kartları	44
a13.6) Digər	320
f) digər maliyyə institutlarında depozitlər (banklardan başqa)	98
j) faizli nostro hesablar üzrə	46
k) digər faiz gəliri növləri	964
1.1 Faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar	7
2. Faizlər və onlara bağlı xərclər, cəmi	9 338
a) depozitlər üzrə faizlər, cəmi	7 936
a3) fiziki şəxslərin müddətli depozitləri	7 936
b) AMB-nin kreditləri	1 021
d) banklardan 7 gündən çox olan müddətə alınmış kreditlər	61
e) beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə institutlarının kreditləri	100
f) bankların depozitləri	36
g) digər maliyyə institutlarının depozitləri	184
3. Xalis faiz gəliri (zərəri)	12 168
4. Qeyri-faiz gəlirləri, cəmi	10 077
a) hesabların aparılması üzrə xidmətlərdən komissiyon gəliri	6 724
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir (itki), cəmi	2 848
b1) xarici valyuta ticarəti üzrə gəlirlər (itkilər)	3 024
b2) xarici valyutada olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi üzrə gəlirlər (itkilər)	- 175
c) digər xidmət növlərindən komissiyon gəliri	489
g) digər qeyri-faiz gəlir növləri	16
5. Qeyri-faiz xərcləri, cəmi	15 158
a) əmək haqqı və digər kompensasiya növləri, cəmi	2 429
a1) əmək haqqı	2 074
a2) mükafatlar	18
a4) sosial təminat xərcləri	338
b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi	2 338
b1) icarə haqları	1 326
b2) köhnəlmə (amortizasiya)	517
b3) əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri	236
b4) əsas vəsaitlərlə bağlı sair xərclər	260
c) göstərilmiş xidmətlər üzrə haqq və komissiya xərcləri	2 021
d) digər qeyri-faiz xərclərinin sair növləri	8 369
6. Əməliyyat mənfəəti (zərəri)	7 087
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər), cəmi	- 1 513
a) müştərilərə kredit itkiləri üzrə ehtiyata ayırmalar	- 1 553
d) digər aktivlər üzrə ehtiyata ayırmalar	- 127
e) balansdankənar aktivlər üzrə ehtiyata ayırmalar	- 118
f) banklararası tələblər üzrə ehtiyata ayırmalar	285
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər)	8 600
9. Vergilər ödənilənədək mənfəət (zərər)	8 600
10. Mənfəətdən vergilər	747
11. Xalis mənfəət (zərər)	7 853